

S

sa¹ *say* bir; one.

sa² *əv.* bu; this.

saga *z.* bu vaxtı; then, this time.

sakıl *i.s.* 4 uzunboğaz corab; stocking. *cəm:* sakıldır.

salabe *sif.* solaxay; left-handed

sam *i.s.* 4 saman çöpü; straw. *cəm:* samırdır.

sami *sual* neçə dəfə; how many times.

san *i.s.* 4 gecə; night. *cəm:* sandır.

san-qət *i.s.* 4 gecə-gündüz; a night and a day. *cəm:* san-qətidir.

sar *əv.* biri, bir nəfər; one, one of them.

sarix *z.* birisi gün; the day after tomorrow.

sarixi *sif.* birisi günün; of the day after tomorrow.

sasaxkiri *tl¹, f.s.* 7.1, *bm.t.* sakitləşdirmək; calm, quiet, soothe. *b.t.:* sasaxkui.

sasaxkui *b.t.* → sasaxkiri

sa-sarı *z.* bir-bir; one by one.

saşixkiri *f.s.* 7.1, *bm.t., var.* → taşixkiri

saşixkui *f.s.* 7.1, *b.t., var.* → taşixkiri

seil *z.* bura, burada; here.

senkili *i.s.* 2 soldış (q. c.); bridesmaid. *cəm:* senkilin.

s(ə)+ v.h. → də²

səfə *sif.* axmaq, sadə, fərsiz; stupid, simple-minded.

səhlətir *z.* indi; now.

səhlədədə *i.s.* 3 xanım böcəyi, para büzən; kind of beetle. *cəm:* səhlədədəd.

sətkə *z.* bir az; a little

sıb *sif.* yaşıl (rəng); green.

sıgazi *i.s.* 3 kisə; handbag. *cəm:* sıgazıd.

sılg *i.s.* 4 çovdar; rye. *cəm:* silgirdir.

sımsız *i.s.* 4 kömür; coal. *cəm:* sımsızdır.

sın-sın *var.* → sin-sin

sin *z.* bir dəfə; once.

sin-çinəga *z.* bir vaxtlar, bir zamanlar; sometime, at one time.

sinilli *z.* birdən, birdən-birə, qəflətən; suddenly, immediately.

sin-sin *var.* sin-sin *z.* hərdənbir; occasionally, sometimes.

sizi¹ *f.s.* 1.1, *b.t.* → siziri¹

sizi² *f.s.* 1.1, *b.t., var.* → şiziri¹

siziri¹ *var.* şiziri *tl¹, f.s.* 1.1, *bm.t.* 1. qatmaq, qarışdırmaq; add, stir, mix. 2. *idiom.* qızıdırmaq; stir up. *b.t.:*

sizi *var.* şizi. *frazool.:* **siziri-liziri** – qarışdırmaq; mix.

siziri² *f.s.* 1.1, *bm.t., var.* → şiziri¹

soa¹ *yiy.h.2, erq.h.:* sui *i.s.* 4 kənd; village. *cəm:* sobur.

soa² *əv.* sizin (ailəyə aid); your (family-related).

somu *i.s.* 3 düyə; unborn kid of an animal. *cəm:* somıd.

sorşındə *tl¹, f.s.* 2.2, *var.* sorşundə *f.s.* 2.3, *bm.t.* soruşmaq; ask. *b.t.:* sorşını *var.* sorşuni.

sorşını *f.s.* 2.2, *b.t.* → sorşındə

sorşundə *f.s.* 2.3, *var.* → sorşındə

sorşuni *f.s.* 2.3, *b.t.* → sorşındə

suxta *i.s.* 1, *i.s.* 2 şagird; pupil. *cəm:* suxtad.

sui *yiy.h.1, erq.h.* → soa¹

sukra *i.s.* 3 kasa; cup, bowl. *cəm:* sukrad.

sulux *i.s.* 4 birinci sağım süd; beastmilk. *cəm:* suluxurdur.

sunho *i.s.* 4 zökəm; snuffles, head cold. *cəm:* sunhod.

sur(a)+ var. sur(ə)+ *v.h.* → zur

suvaj *var.* → şuvaj

sus *i.s.* 3 güvə (həşarət); moth. *cəm:* susurdur.

sustkiri *tl', f.s. 7.1, bm.t.* halsızlaşdırmaq (səbəb, əsas günəş, istilikdir); make drowsy, make unmotivated (due to sun or heat). *b.t.:* sustkui. *sustkui feilinin icbar forması.*

sustkui *f.s. 7.1, b.t.* → sustkiri

sustkui *ts., f.s. 8.1, bm.t.* halsızlaşmaq (səbəb, əsas günəş, istilikdir); be drowsy, be unmotivated (due to sun or heat). *b.t.:* sustqi. *İcbar forması:* sustkiri.

sustqi *f.s. 8.1, b.t.* → sustkui

Goethe-Universität Frankfurt